

Mədəniyyət işçiləri diqqət və qayğıdan ruhlanırlar

Azərbaycan dövləti milli mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərir. Dərin minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunub inkişaf etdirilməsində Heydər Əliyev Fondu xüsusilə böyük işlər görmüşdür.



Fond artıq 16 ildir ki, böyük uğurla fəaliyyət göstərir. Bu illər ərzində bir çox irimiqyaslı layihələr icra olunub. Azərbaycan ötən il UNESCO-nun İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Fikrimcə, bu mühüm tədbir, eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əməkdaşlığına verdiyi töhfələrə işıq saldı. Onun söyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer aldı.

Yeri gəlmişkən, muğam və aşıq sənətlərinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın yüksək səviyyədə olduğundan xəbər verir. UNESCO-nun İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edilib.

Təqdirləyici haldır ki, Heydər Əliyev Fondu ölkəmizdən xaricdə də böyük layihələr icra edir. Fond öz parlaq fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycan xalqı qədim, şanlı tarixə və zəngin mədəniyyətə

malikdir. Heydər Əliyev Fondu Parisdə Notr-Dam, Strasburq Kafedral kilsələrinin bərpasına da yardım edib. Mehriban xanım Əliyeva bu barədə demişdir: "... Tarixi-mədəni irs muntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəz edilməzdir və inamla deyə bilərəm ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni edirik".

Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin başcısı Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, özəlliklə "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası böyük milli, tarixi xidmətdir və hər cür tərifə layiqdir.

Bir məqamı da xüsusi vurğulamaq istərdim. Ötən ilin sonlarında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evinə qonaq getməsi xəbərini eşidəndə, hamı kimi, mən də çox sevindim. Hesab edirəm

ki, Əlibaba Məmmədov kimi böyük sənətkarlara göstərilən qayğı, bütövlükdə, milli mədəniyyətimizə göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, Ə.Məmmədov xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrdən biridir. Əlibaba müəllim görüş zamanı haqlı olaraq qeyd etdi ki, xalqımızın qədim muğam sənətinin qorunub saxlanılmasında Heydər Əliyev Fondunun, şəxsən mədəniyyətimizin böyük hamisi Mehriban xanım Əliyevanın danılmaz xidmətləri vardır.

Sevindirici haldır ki, bu gün milli mədəniyyətimizin bütün sahələri dövlətimiz tərəfindən etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Ötən il ölkəmizdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş çox sayda tədbirlər keçirildi. Bu əlamətdar yubiley ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxt Bakıda, Şamaxıda və digər bölgələrdə bir gündə 650 min ağac əkildi. Yeri gəlmişkən, ağacəkmə kampaniyasında Sabirabad Regional Mədəniyyət İdarəsinin tərkibinə daxil olan bütün qurumların kollektivləri böyük həvəslə iştirak ediblər.

Heydər Əliyev Fondunun mədəniyyətimizə göstərdiyi davamlı diqqət və qayğı bizi çox ruhlandırır. Son aylar ərzində keçirdiyimiz çoxsaylı tədbirlərdən yalnız ikisi barədə qısa da olsa məlumat vermək istərdim. Haqqında söz açmaq istədiyim birinci tədbir ötən ilin dekabrında olub. Belə

ki, ötən il 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət "Mübarizlər" teatrının hazırladığı "Laçına məktub" adlı kompozisiya-tamaşa İmişli Regional "ASAN xidmət" mərkəzinin tamaşa zalında nümayiş olunmuşdur. Qarabağ hadisələrindən bəhs edən tamaşanın quruluşçu rejissoru Ümumittifaq Teatrlar Festivalının laureatı Seyidməmməd Əliyevdir. Tamaşa böyük uğurla keçmişdir.

Bu günlərdə isə Sabirabad rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar" faciəsinin 30 illiyi ilə əlaqədar konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə 20 Yanvar gecəsi baş verən dəhşətli hadisələrdən danışmışdır. Qeyd etmişdir ki, 20 Yanvar xalqımıza qarşı ağır cinayət olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Azərbaycanın suverenliyi uğrunda canlarından keçən insanlar şəhid və əsl qəhrəmanlardır. Sonda Mərkəzin 3D kinozalında "20 Yanvar" faciəsini əks etdirən film nümayiş olunmuşdur.

Qarşıda planlarımız çoxdur. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin, o cümlədən Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı naminə dəstərdiyi böyük diqqət və qayğı biz mədəniyyət işçilərini daha şövq və həvəslə işləməyə ruhlandırır.

Əhməd RAMAZANOV,

Sabirabad Regional

Mədəniyyət İdarəsinin müdiri